

Ensiklopedik alim Nəsimi Rəddin Məhəmməd Tusi dünya elm və fəlsəfəsinin zənginləşdirilməsində misilsiz xidmətlər göstərmiş böyük şəxsiyyətdir. Əbu Cəfər Nəsimi Rəddin Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi Xorasan vilayətinin Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əslİ Zəncanla Həmədan arasında yerləşən Sava şəhərindən dır, Tusda təvəllüd tapıldığı üçün Tusi nisbəsi ilə tanınmışdır. Mütəfəkkirin doğum tarixinə gəldikdə, mənbələri və tədqiqat əsərlərini müqayisə edərək bu qənaətə gəlmək olur ki, Nəsimi Rəddin Tusi şənbə günü 17 fevral 1201-ci ildə anadan olmuşdur. Filosof ziyanlı mühitində böyümüş, atasından və dayısından təhsil almış, sonra Xorasana getmiş və orada dövrün məşhur alımlarının mühazirələrini dinləmişdir.

Nəsimi Rəddin Tusinin milli mənşəyində bəhs edərkən İbn əl-Füvətinin mütəfəkkirdən danışarkən qeyd etdiyi bir fakt xüsusi əhəmiyyət daşıyır. O yazır ki, Nəsimi Rəddin Tusi Marağaya gələndə oradakı zadəgan ailəsindən olan Fəxrəddin Loğman Məhəmməd oğlu Marağı ilə görüşüb ona belə bir təpsirinq vermişdir: İrbil, Mosul və Əlcəzirəyə getsin, son 40 il ərzində Marağa və Təbrizi tərk etmiş ailələri vətənə qayıtmaga razı salsın. Fəxrəddin Marağı 500-ə qədər ailəni geri qaytarara bilməşdi. Bu, Azərbaycan alimi Nəsimi Rəddin Tusinin öz həmvətənlərinə dərin məhəbbət hissini ifade edir.

Nəsimi Rəddin Tusi görkəmli alim kimi tanındığı bir vaxtda XIII əsrin iyirminci illərində Nasirəddin Möhtəşəmin dəvəti ilə Kuhistana getmiş, İsfahanda olmuşdur. Türkiyəli alim Hilmi Ziya Ülkənin ismaili məzhəbinin XIII əsrde ən parlaq bir dövrü olduğunu xatırladarkən Xorasanda bu məzhəbə mənsub alımların toplandığını qeyd edir: "İsmaili məzhəbinin ən məşhur simalarından biri o sırada Kuhistan valisi olan Nasirəddin Əbülfəth ibn Mənsur özü ədəbiyyatçı olduğu kimi, etrafına da zamanın tanınmış təsəvvüf, fəlsəfə və riyaziyyatçı alımlarını toplayırdı. Xoca Nəsimi Tusi prinsip baxımından İsmaillikle eyni əsldən olan İmami məzhəbindən olduğu üçün Nasirəddinin məclisində qatılmaqdə gecikmədi və orada çox yaxşı qarşılıqlı".

Nəsimi Rəddin Tusi sonra müəyyən narazılıq üzündən İsmaililər hökmranlığının iqamətgahı olan Ələmet qalasına salınmışdı. O, qalada olan zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olur. Lakin filosofa qaladan kənara çıxmış qadağan edilir və o, burada bir növ sürgün həyatı keçirir. Monqol xaqanı Hülakü

xan 1256-ci ildə Ələmet qalasını tutub İsmaililər dövlətinin hakimiyyəti nə son qoymuşdan sonra Nəsimi Rəddin Tusi azad olur. Hülakü xan bu qələbəsindən sonra 1258-ci ildə Bağdad şəhərini tutaraq xəlifə Müstəsimi öldürdü. Bununla Abbasilər sülaləsinin 500 ildən artıq hökm süren hakimiyyətinə son qoymuldu.

Şərq aləmində elmin inkişaf etdirilməsində Nəsimi Rəddin Tusinin və başqa Şərq alımlarının monqol x-

Şirazı Misirdə səfir işləyərkən monqolların diplomatik tapşırıqlarını yeri-nə yetirək, monqollar və misirlilər arasındaki münasibətləri yaxşılaşdırır. O, səkkiz il uğurlu siyasi fəaliyyət göstərdikdən sonra Elxanilər dövlətinin o zaman paytaxtı olan Təbrizə qayıtmışdır. Elxan Arqun xan Qütbəddin Şiraziye alim kimi böyük hör-mətlə yanaşmış, bir dəfə Qütbəddin Şiraziye müraciət edərkən özünü



ƏSRLƏRİN YAŞATDIĞI ENSİKLOPEDİK ALİM

qanları üzərində böyük təsiri vardı. Çünkü monqollar işgal etdikləri əraziləri dağdır, əhalini məhv edirdilər. Bu baxımdan orta əsrlər Şərq aləminin böyük tarixçisi İbn əl-Əsir "Mükəmməl tarix" kitabında monqolların hücumunu "böyük müsibət" adlandırmışdır: "Ümumi xalqın, xüsusilə müsəlmanların düşçər olduğu bu müsibət elə bir müsibətdir ki, gecələr və gündüzlər onun mislini doğurmamışdır. Əger bir adam - "Allah-taala dünyani yaratdığı zamandan indiyə qədər dünya bir belə bələya düşçər olmamışdır!" - deyərsə, doğru demiş olar. Çünkü tarixlər indiyə qədər bunu yaxın olan və buna bənzəyən heç bir hadisə görməmişdir".

Monqollar qətl-qarətlər törədərək Hülakülər dövləti, yaxud başçılarına "elxan" deyilən Elxanilər dövlətini yaratmışdır. Yaxın və Orta Şərq, xüsusilə də Azərbaycan monqolların hücumu, vəhşilikləri nəticəsində iqtisadiyyati tənəzzülə uğramışdır. Lakin yüksək mədəniyyətə malik xalq kimi onlar mədəni dəyərlərini qoruya bilmişdilər. Köçəri həyat tərzi yaşıyan monqollar zaman keçidkə yerli xalqların mədəniyyətini, mənəvi dəyərlərini mənimsəməyə başlamışdır. Bu da təbii idi.

Nəsimi Rəddin Tusinin fəlsəfi məktəbinin nümayəndəsi ensiklopedik alim Qütbəddin Mahmud Şirazi (1236-1311) alim kimi məşhur olmaqla bərabər, siyasi xadim kimi də tanınmışdır. Belə ki, o, XIII əsrin 60-ci illərində etibarən ictimai-siyasi fəaliyyətə başlamışdır. Qütbəddin

cahil, onu isə alim adlandırmış, özündə yüksəkdə tutmuşdur.

Beləliklə, Müsəlman Şərqi ölkələri xalqlarının köçəri həyat yaşıyan monqollara təsiri nəticəsində Şərq aləmində yenidən elmi biliklər və mədəniyyət əvvəlki vəziyyətinə qayıtdı, yüksəlşərək baş verdi. Bu işdə isə Azərbaycan filosofu Nəsimi Rəddin Tusinin xidməti əvəzsizdir.

Nəsimi Rəddin Tusi 25 iyun 1274-cü ildə Bağdadda vəfat etmişdir. Öz vəsiyyətinə görə o, Musa Kazım əleyhissələmin türbəsində, İraqda Bağdad yaxınlığında yerləşən müqəddəs şəhər Kazimiyəndə dəfn edilmişdir. Bu yerdə on iki imamdan yeddincisi və doqquzuncusu Musa ibn Cəfər əl-Kazım və onun nəvəsi Məhəmməd dəfn olunduğu üçün Kazimiyə (İki Kazım) adlanmışdır.

Nəsimi Rəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabədə dəfn olunmuşdur. (Qəribədir ki, sərdabə 17 fevral 1201-ci (11 cumadəl ulə 597) ildə tamamlanıb. Həmin gün isə Nəsimi Rəddin Tusi anadan olub, hicri tarixi ilə 75 il 7 ay 7 gün yaşayıb).

Nəsimi Rəddin Tusinin vəfati ağır itki kimi elmi ictimaiyyəti sarsılmışdır. Bundan təsirlənmiş Fəzlüllah Rəsidi dəddin yazırı:

Onun ölümü ilə fəzilətlər və elmlər öldü,

Qoy fəzilətlər və elmlərdə salamatlıq olsun!

"Fəzilətlər və elmlərin salamatlığında" Nəsimi Rəddin Tusinin xidməti

misilsizdir. Onun yaratdığı Marağə rəsədxanasının alımlarının sorağı zaman keçidkə Təbriz rəsədxanasından, Səmərqənd rəsədxanasından, Pekin rəsədxanasından gəlməyə başladı. Elmi-fəlsəfi əsərləri isə sonrakı alımlar, filosoflar üçün örnək oldu.

Nəsimi Rəddin Tusinin dini və dünyəvi elmlərə dair qiymətli traktatları öz şagirdləri və sonrakı əsrlərdə yaşamış mütəfəkkirlər üçün də örnək idi. Hilmi Ziya Ülkənin Azərbaycan filosofunun "Əxlaqi Nasiri" əsərində Aristotelin "Nikomaxin etikası" ilə Qəzəlinin təsəvvüfün əxlaq görüşünü uzlaşdırmağa çalışdığını bildirərək, "İslam aləmində ilk dəfə sistemli əxlaq kitabı" yazdığını qeyd etmişdir.

Nəsimi Rəddin Tusinin təbiətşünaslıq, astronomiya, riyaziyyat və s. dəqiq elmlərə dair traktatları bütün dünyada məşhurdur. Şərq və Qərb alımları bu barədə geniş rəy söylemiş, onun xidmətlərini yüksək qiymətləndirmişlər. Azərbaycan filosofunun fəlsəfə, mənətiq, siyaset və etikaya dair traktatları orta əsr fəlsəfə tarixinin qiymətli inciləridir.

Nəsimi Rəddin Tusinin vəfəqələdə qabiliyyətinə, dərin zəkasına görə "on birinci əql" demişlər. Belə ki, Şərq peripatetizminin sistemini yaratmış Əbünəsir Farabi özünün emanasiya nəzəriyyəsində "on əql" doktrinasını vermişdir. Onuncu və sonuncu fəal əql Ay göyünə mənsub edilir. Nəsimi Rəddin Tusinin "on birinci əql" deməklə onun misilsiz idrak sahibi olmasına işarə edirdilər.

Aytək MƏMMƏDOVA,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.